

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

«Təsdiq edirəm»  
Tədrisin təşkili və talim texnologiyaları  
üzrə prorektor vəzifəsini icra edən  
“” dos. Z.İ. Məmmədov  
“07”fevral 2025-ci il

## FƏNN SİLLABUSU

**İxtisas:** 050602 Aqromühəndislik

**Fakultə:** Aqrar və mühəndislik

**Kafedra:** Texnologiya və texniki elmlər

### I Fənn haqqında ümumi məlumat:

Fənnin adı: S/F. Kənd təsərrüfatı texnikasında ölçmə-nəzarət və avtomatik sistemlər

Kodu: İPFS- B05

Tədris ili: III kurs (2024-2025), semestr VI

Tədris yükü (saat): Audotoriya saatı: 45 saat (30 saat mühazirə, 15 saat seminar)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 4 kredit

Auditoriya N: Saat:

### II Müəllim haqqında məlumat

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Mahmudova Validə Xankişi qızı, t.ü.f.d., dosent.

Məsləhət günləri və saati: V-gün saat 13:00 - 16:00

E-mail ünvanı: [mammedova.valida@mail.ru](mailto:mammedova.valida@mail.ru)

Kafedranın ünvanı: Lənkəran ş. Füzuli küç. 170-a

### III Təsviyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər

#### Əsas:

1. Qafarov A.M. Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma - Bakı: Çəşioğlu, 2008. - 528 s.
- 2.Ələkbərov E.B. Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma: Dərs vəsaiti - Bakı: ISBN mərkəzi; 2015. 440 s.
3. Məmmədov N.R. Standartlaşdırmanın əsasları. Dərslik. - Bakı: Elm, 2002. - 388 s.
4. Məmmədov N.R. Sertifikatlaşdırmanın əsasları. Dərs vəsaiti. Bakı: Elm, 2001, 312s.
5. Nuriyev C.H., Əsgərov A.T., Əhmədov Z.B. Ekoloji hüquq. Dərslik. Bakı: Qanun, 2003, 256s.
6. Həsənli R.K. Ekoloji standartlaşdırma və sertifikatlaşdırma. Mühazirə konspekti. Elektron versiya. Bakı, AzTU, 2012, 127 s.
7. Белов С.В. и др. Охрана окружающей среды. Учебник для техн.спец. вузов. - М.: Высш. шк., 1991, 319с

#### Əlavə:

8. "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı.  
<https://e-qanun.az/framework/43940>
9. Azərbaycanda kənd təsərrüfatı innovasiyalarının tətbiqinin stimullaşdırılması.  
<https://agroeconomics.az/az/article/2047/azerbaycanda-kend-teserrufati-innovasiyalarinin-te/>

## **Standartlar: Mühazirələr:**

10. Kənd təsərrüfatı texnikasının avtomatlaşdırılma vasitələri.

[https://www.adau.edu.az/images/ms\\_kitabxana/23\\_07\\_2021\\_11\\_47\\_29\\_108\\_1310556\\_C9\\_99nd\\_20t\\_C9\\_99s\\_C9\\_99rr\\_C3\\_BCFat\\_C4\\_B1\\_20texnikas\\_C4\\_B1n\\_C4\\_B1n\\_20avomatla\\_C5\\_9Fd\\_C4\\_B1rma\\_20vasit\\_C9\\_99l\\_C9\\_99ri.pdf](https://www.adau.edu.az/images/ms_kitabxana/23_07_2021_11_47_29_108_1310556_C9_99nd_20t_C9_99s_C9_99rr_C3_BCFat_C4_B1_20texnikas_C4_B1n_C4_B1n_20avomatla_C5_9Fd_C4_B1rma_20vasit_C9_99l_C9_99ri.pdf)

## **Video dərsliklər:**

11. [https://www.youtube.com/watch?v=PzP\\_9UEOrx0](https://www.youtube.com/watch?v=PzP_9UEOrx0) Elektron kənd təsərrüfatı informasiya sistemi

**IV Prerekvizitlər:** S/F kimi III kurs tələbələrinə kənd təsərrüfatı texnikasında ölçmə-nəzarət və avtomatik sistemlər fənni tədris olunur. Bu sahə üzrə anlayışlar və prinsiplər təhlil olunur.

**V Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

**VI Fənnin təsviri və məqsədi:** Kənd təsərrüfatının avtomatlaşdırılması sənayenin zəngin təcrübəsinə əsaslanır. Bununla yanaşı, heyvandarlıqda və bitkiçilikdə tətbiq edilən avtomatlaşdırma üsullarına və vasitələrinə kənd təsərrüfatı istehsalının xüsusiyyətlərinə görə spesifik tələblər qoyulur. Sənayedən fəqli olaraq, kənd təsərrüfatında texnika ilə yanaşı, torpaq və canlı orqanizmlərdən istifadə olunur, maşın texnologiyası, bioloji proseslərlə sıx bağlıdır və əlaqələndirilir. Tələbələr bu kursu mənimsəməklə "İstehsalın avtomatlaşdırılması", insanın işdən tam və ya qismən azad edilməsi üçün avtomatik, eləcə də avtomatlaşdırılmış qurğuların istifadəsi və operatora yalnız idarəetmə funksiyasının verilməsi, kənd təsərrüfatında mexanikləşdirmə və avtomatlaşdırma ilə əmək məhsuldarlığını bir neçə dəfə artırmağa imkan veriyini, həmçinin, yeni texnologiyalardan istifadə edildikdə kənd təsərrüfatı istehsalının səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, keyfiyyət səviyyəsinin sürətlə artmasına kömək edilməsi haqqında biliklər eldə edəcəklər.

**VII Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balı aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriya işlərinə görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletində bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

10 bal- tələbə keçirilmiş materialları dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.  
9 bal- tələbə keçirilmiş materialları tam başa düşür, cavabı dəqiqdır və mövzunu

məntiqi tam aça bilir.

8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.

7 bal- tələbə keçirilmiş materialı başa düşür, lakin, nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

6 bal- tələbənin cavabı əsasən düzgündür.

5 bal- tələbənin cavabında çatışmamazlıqlar var, mövzunu tam əhatə edə bilmir.  
4 bal- tələbənin cavabı qismən doğrudur, lakin, mövzunu izah edərkən bəzi səhv'lərə

yol verir.

3 bal- tələbənin mövzudan xəbəri var, lakin, fikrini əsaslandırma bilmir.

1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.

0 bal- cavab yoxdur.

Tələbənin imtahanda topladığı bal 17 baldan az olmamalıdır. Öks halda tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1	91-100	əla	A
2	81-90	çox yaxşı	B
3	71-80	yaxşı	C
4	61-70	kafi	D
5	51-60	qənaətbəxş	E
6	50 və ondan aşağı	qeyri-kafi	F

**IX Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X Təqvim mövzu planı: Mühazirə - 30 saat, seminar - 15 saat. Cəmi: 45 - saat.

N	Keçirilən mövzuların adı və məzmunu 2	Mühazirə 3 2	Seminar 4 2	Saat 5
1	<b>Mövzu. Giriş. Fənnin predmenti və vəzifeleri</b> <b>Plan:</b> 1. Giriş 2. Fənnin predmenti və vəzifeleri 3. Müasir aqrar istehsalat proseslərinin avtomatlaşdırılmasının elmi və texnoloji əsasları <b>Mənbə:</b> [1-3; 5-8,10,11-12]			
2	<b>Mövzu. Avtomatik idarəetmə sistemləri haqqında əsas anlayışlar</b> <b>Plan:</b> 1.Texnoloji proseslər avtomatlaşdırma obyektləri kimi 2. Texnoloji proseslərin təsnifikasi <b>Mənbə:</b> [1-3;6,8]	2		
3	<b>Mövzu. Avtomatlaşdırmanın əsas sxemləri və növləri</b> <b>Plan:</b> 1. Sənayenin avtomatlaşdırılması qlobal inkişaf strategiyası kimi 2. Bitkiçilikdə avtomatlaşdırılma 3. Heyvandarlıqda avtomatlaşdırma 4. Texnoloji proseslərin avtomatlaşdırılmasının inkişaf yolları <b>Mənbə:</b> [1-3;6,8,11-12,14]	2	2	
4	<b>Mövzu: Taxıl təmizlənməyici və çeşidlənməsi prosesinin avtomatlaşdırılması</b> <b>Plan:</b> 1. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi və çeşidlənməsi prosesinin avtomatlaşdırılması 2. Çeşidlənmə prosesinin avtomatlaşdırılması <b>Mənbə:</b> [1-3;6,8,11-12,]	2		
5	<b>Mövzu. Taxıl qurutma qurğuların avtomatlaşdırılması.</b> <b>Plan:</b> 1. Taxıl qurutma qurğuların avtomatlaşdırılması 2. Taxılın aktiv ventilyasiyasının avtomatlaşdırılması <b>Mənbə:</b> [1-3;6,8,11-12,14]	2	2	
6	<b>Mövzu. Taxıl qurutma qurğuların avtomatlaşdırılması.</b> <b>Plan:</b> 1. Taxıl qurutma qurğuların avtomatlaşdırılması	2		

	2. Taxılın aktiv ventilyasiyاسının avtomatlaşdırılması <i>Mənbə: [1-3; 6, 8, 11-12, 14]</i>		
7	<b>Mövzu. Kənd təsərrüfatı məhsullarının saxlanmasının avtomatlaşdırılması</b> <b>Plan:</b> <ol style="list-style-type: none"> <li>1. Taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması</li> <li>2. Taxılın təmizlənməsi və çeşidlənməsi prosesinin avtomatlaşdırılması</li> <li>3. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması</li> <li>4. Taxıl qurutma qurğuların avtomatlaşdırılması</li> <li>5. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın çeşidlənməsi prosesinin avtomatlaşdırılması.</li> <li>6. Taxılın aktiv ventilyasiyاسının avtomatlaşdırılması</li> </ol> <i>Mənbə: [1-3; 8, 11-12, 14]</i>	2	2
8	<b>Mövzu. Kənd təsərrüfatı məhsullarının saxlanmasının avtomatlaşdırılması</b> <b>Plan:</b> <ol style="list-style-type: none"> <li>1. Taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması</li> <li>2. Taxılın təmizlənməsi və çeşidlənməsi prosesinin avtomatlaşdırılması</li> <li>3. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması</li> <li>4. Taxıl qurutma qurğuların avtomatlaşdırılması</li> <li>5. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın çeşidlənməsi prosesinin avtomatlaşdırılması.</li> <li>6. Taxılın aktiv ventilyasiyاسının avtomatlaşdırılması</li> </ol> <i>Mənbə: [1-3; 8, 11-12, 14]</i>	2	
9	<b>Mövzu. Qorunan torpaqda texnoloji proseslərin avtomatlaşdırılması.</b> <b>Plan:</b> <ol style="list-style-type: none"> <li>1. İstixanalar və parniklərin mikroiqliminin avtomatlaşdırılması</li> <li>2. Qeyri-adi istixanalar-enerji səmərəliliyinin artırılması</li> <li>3. İstixanada bitkilərin suvarılma və yemlənmə prosesinin avtomatlaşdırılması</li> </ol> <i>Mənbə: [1-3, 8, 11-12]</i>	2	2
10	<b>Mövzu. Qorunan torpaqda texnoloji proseslərin avtomatlaşdırılması.</b> <b>Plan:</b>	2	

	<p>1. İstixanalar və parniklərin mikroiqliminin avtomatlaşdırılması      2. Qeyri-adi istixanalar-enerji səmərəliliyinin artırılması      3. İstixanada bitkilərin suvarılma və yemlənmə prosesinin avtomatlaşdırılması  <i>Mənbə: [1-3; 8, 11-12]</i></p>		
11	<p><b>Mövzu.</b> Ventilyasiya qurğularının avtomatlaşdırılması  <b>Plan:</b>      1. Ventilyasiya qurğularının avtomatlaşdırılması      2. Mal -qara, donuz və quş saxlanılan binalarda hava mübadiləsinin təşkili      3. Heyvandarlıq binalarında ventilyasiya qurğularının idarə edilməsi  <i>Mənbə: [1-3; 6, 8, 11]</i></p>	2	2
12	<p><b>Mövzu.</b> Ventilyasiya qurğularının avtomatlaşdırılması  <b>Plan:</b>      1. Ventilyasiya qurğularının avtomatlaşdırılması      2. Mal -qara, donuz və quş saxlanılan binalarda hava mübadiləsinin təşkili      3. Heyvandarlıq binalarında ventilyasiya qurğularının idarə edilməsi  <i>Mənbə: [1-3; 6, 8, 11]</i></p>	2	
13	<p><b>Mövzu:</b> Elektrotexnoloji qurgularının avtomatlaşdırılması  <b>Plan:</b>      1. Su qızdırılma qurğuların avtomatlaşdırılması      2. Buxar istehsalı qurğularının avtomatlaşdırılması      3. İstilik generatorlarının avtomatlaşdırılması  <i>Mənbə: [1-3; 6, 8, 11]</i></p>		
14	<p><b>Mövzu:</b> Elektrotexnoloji qurgularının avtomatlaşdırılması  <b>Plan:</b>      1. Su qızdırılma qurğuların avtomatlaşdırılması      2. Buxar istehsalı qurğularının avtomatlaşdırılması      3. İstilik generatorlarının avtomatlaşdırılması  <i>Mənbə: [1-3; 6, 8, 11]</i></p>		
15	<p><b>Mövzu:</b> Yemin hazırlanması texnoloji prosesin avtomatlaşdırılması  <b>Plan:</b>      1. Heyvan və quş yemlənməsinin texnoloji əsasları      2. Fermer təsərrüfatlarında və iri buynuzlu mal-qaranın sənaye komplekslərində yem paylanmasıının avtomatlaşdırılması      3. Təsərrüfatlarda və komplekslərində yem paylanmasıının avtomatlaşdırılması</p>	2	2

**XI Fənn üzrə tələblər, tapşırıqlar:** Bu fənni bitirdikdən sonra tələbə müasir aqrar istehsalat proseslərinin avtomatlaşdırılmasının elmi və texnoloji əsaslarını, texnoloji proseslərin təsnifatını, sənayenin avtomatlaşdırılması qlobal inkişaf strategiyası kimi olduğunu bilməli, bitkiçilikdə, heyvandarlıqda və digər sahələrdə avtomatlaşdırma işlərini öyrənməli, texnoloji proseslərin avtomatlaşdırılmasının inkişaf yolları barəsində məlumatlara yiyələnməlidir.

**XII Fənn üzrə təlimin nəticələri:**

- Avtomatik idarəetmə sistemləri haqqında əsas anlayışların mənimşənilməsi
- Kənd təsərrüfatı məhsullarının saxlanması avtomatlaşdırılması tətbiqinin öyrənilməsi

**XIII Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

#### **XIV Birinci kollekium sualları.**

1. Giriş
2. Fənnin predmenti və vəzifələri
3. Müasir aqrar istehsalat proseslərinin avtomatlaşdırılmasının elmi və texnoloji əsasları
4. Texnoloji proseslər avtomatlaşdırma obyektləri kimi
5. Texnoloji proseslərin təsnifatı
6. Sənayenin avtomatlaşdırılması qlobal inkişaf strategiyası kimi
7. Bitkiçilikdə avtomatlaşdırılma
8. Heyvandarlıqda avtomatlaşdırma
9. Texnoloji proseslərin avtomatlaşdırılmasının inkişaf yolları
10. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi və çeşidlənməsi prosesinin avtomatlaşdırılması

#### **İkinci kollekium sualları.**

1. Çeşidlənmə prosesinin avtomatlaşdırılması
2. Taxıl qurutma qurğuların avtomatlaşdırılması
3. Taxılın aktiv ventilyasiyasının avtomatlaşdırılması
4. Taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması
5. Taxılın təmizlənməsi və çeşidlənməsi prosesinin avtomatlaşdırılması
6. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması
7. Taxıl qurutma qurğuların avtomatlaşdırılması
8. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın çeşidlənməsi prosesinin avtomatlaşdırılması.
9. Taxılın aktiv ventilyasiyasının avtomatlaşdırılması
10. İstixanalar və parniklərin mikroiqliminin avtomatlaşdırılması

#### **XV İmtahan sualları:**

##### **I--Blok**

1. Giriş
2. Fənnin predmenti və vəzifələri
3. Müasir aqrar istehsalat proseslərinin avtomatlaşdırılmasının elmi və texnoloji əsasları
4. Texnoloji proseslər avtomatlaşdırma obyektləri kimi
5. Texnoloji proseslərin təsnifatı
6. Sənayenin avtomatlaşdırılması qlobal inkişaf strategiyası kimi
7. Bitkiçilikdə avtomatlaşdırılma

##### **II--Blok**

1. Heyvandarlıqda avtomatlaşdırma
2. Texnoloji proseslərin avtomatlaşdırılmasının inkişaf yolları
3. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi və çəsidlənməsi prosesinin avtomatlaşdırılması
4. Çəsidlənmə prosesinin avtomatlaşdırılması
5. Taxıl qurutma qurğuların avtomatlaşdırılması
6. Taxılın aktiv ventilyasiyasının avtomatlaşdırılması

### III--Blok

1. Taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması
2. Taxılın təmizlənməsi və çəsidlənməsi prosesinin avtomatlaşdırılması
3. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın təmizlənməsi prosesinin avtomatlaşdırılması
4. Taxıl qurutma qurğuların avtomatlaşdırılması
5. Taxıl təmizlənməyici yiğim aqreqatında taxılın çəsidlənməsi prosesinin avtomatlaşdırılması.
6. Taxılın aktiv ventilyasiyasının avtomatlaşdırılması

### IV--blok

1. İstixanalar və parniklərin mikroiqliminin avtomatlaşdırılması
2. Qeyri-adi istixanalar-enerji səmərəliliyinin artırılması
3. İstixanada bitkilərin suvarılma və yemlənmə prosesinin avtomatlaşdırılması
4. Ventilyasiya qurğularının avtomatlaşdırılması
5. Mal -qara, donuz və quş saxlanılan binalarda hava mübadiləsinin təşkili
6. Heyvandarlıq binalarında ventilyasiya qurğularının idarə edilməsi

### V--blok

1. Heyvan və quş yemlənməsinin texnoloji əsasları
2. Fermer təsərrüfatlarında və iri buynuzlu mal-qaranın sənaye komplekslərində yem paylanması prosesinin avtomatlaşdırılması
3. Təsərrüfatlarda və komplekslərində yem paylanması prosesinin avtomatlaşdırılması
4. Su qızdırılma qurğularının avtomatlaşdırılması
5. Buxar istehsalı qurğularının avtomatlaşdırılması
6. İstilik generatorlarının avtomatlaşdırılması

"Kənd təsərrüfatı texnikasında ölçmə-nəzarət və avtomatik sistemlər" fənni "Aromühəndislik" ixtisası (programları) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus - "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək təsdiq olunmuşdur (07 fevral 2025-ci il "06" sayılı iclas protokolu).

Fənn müəllimi:

dos. V.X. Mahmudova

Kafedra müdürü:

dos. R.F. Əliyev